

Azərbaycan Texniki Universitetinin Tələbə-rektorunun seçkiləri və statusu haqqında

Ə S A S N A M Ə (layihə)

1. ÜMUMİ MÜDƏLAR

Maddə 1. Tələbə-rektorun seçkiləri

1.1. Azərbaycan Texniki Universitetinin (bundan sonra –AzTU) tələbə-rektoru universitetin əyani təhsil alan tələbələri arasından (IV kurs və yuxarı – istisnadır) bir il müddətinə seçilir.

Maddə 2. Tələbə-rektorun statusu

2.1. Tələbə-rektor AzTU -da təhsil alan tələbələrinin maraqlarını təmsil etmək üçün seçilən nümayəndədir.

2.2. Tələbə-rektor ictimai əsaslarla çalışır.

2.3. Tələbə-rektor universitetin bərabərhüquqlu ictimai idarəetmə orqanlarından biridir, AzTU -nun Elmi Şurasının və digər struktur bölmələrinin fəaliyyətində, eləcə də tələbələrin maraqlarını əhatə edən məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi prosesində iştirak etmə hüququna malikdir.

2.4. Tələbə-rektor gənclərlə iş üzrə müvafiq təşkilatlarla qarşılıqlı münasibətlərin qurulması məsələləri ilə əlaqədar təmsilçilik və ekspert funksiyalarını yerinə yetirir, ona verilən səlahiyyətlər daxilində universiteti və onun tələbələrinin maraqlarını digər təhsil müəssisələri ilə münasibətlərdə təmsil edir.

2.5. Tələbə-rektor tələbə təşkilatları arasında əlaqələndirici tərəf kimi çıxış edir.

Maddə 3. Tələbə-rektorun seçkilərinin əsas prinsipləri

3.1. Tələbələr açıq səsvermə yolu ilə bərabər və demokratik seçki hüququ əsasında tələbə-rektorun seçkilərində iştirak edirlər.

3.2. Seçkilərdə iştirak sərbəst və könüllüdür. Seçkilərdə tələbənin iştirak etməsinə, yaxud seçkilərə qatılmamasına, habelə öz iradəsini sərbəst şəkildə ifadə etməsinə mane olmaq məqsədi ilə onlara təzyiq göstərilə bilməz.

Maddə 4. Fakültədə tələbə-rektor seçkilərinin hazırlanması və keçirilməsi

4.1. Tələbə-rektorun seçkilərinin hazırlanması və keçirilməsinə AzTU -nun əməkdaşlarından ibarət Seçki komissiyası rəhbərlik edir.

4.2. Seçki komissiyası hər fakültədən 1 nəfər olmaq şərti ilə yaradılır.

4.3. Seçki komissiyasının sədri, müavini və katibi yaradılmış Seçki komissiyasının üzvləri arasından, onun ilk iclasında açıq səsvermə yolu ilə seçilir.

4.4. Seçkilərin hazırlanması və keçirilməsi açıq və aşkar şəkildə aparılır.

4.5. Hər fakültə namizədinin müəyyənləşməsində bütün qrup nümayəndələri seçici qismində iştirak edir.

4.6. Hər bir qrup nümayəndəsi mənsub olduğu qrup tələbələrinin seçim və iradəsini nümayiş etdirən tərəfidir.

4.7. Fakültə mərhələsində seçkilər, Seçki komissiyasının və vəzifə müddətini başa vurmuş tələbə-rektorun iştirakı və nəzarəti ilə keçirilir.

4.8. Tələbə-rektorun seçkilərinin hazırlanması və keçirilməsi ilə bağlı qərarlar birbaşa AzTU -nun saytında yayımlanır və məlumat lövhələrində yerləşdirilir, yaxud başqa üsulla tələbələrin diqqətinə çatdırılır.

Maddə 5. Seçkilərin keçirilmə qaydası və müddəti

5.1. Tələbə-rektorun seçkilərinin keçirilmə tarixinin təyin edilməsinə dair qərar əvvəlki tələbə-rektorun seçildiyi müddətin başa çatdığı tarixdən əvvəl, 30 gündən gec olmayan müddət ərzində qəbul edilməlidir. Tələbə-rektorun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, növbəti seçkilərə qədər onun öhdəliklərinin icrası tələbə-rektorun son seçkilərində səslerin sayına görə ikinci yeri tutmuş namizədə həvalə edilir (o şəxs olmadığı halda 3-cü yer tutmuş). Bununla bağlı qərar qüvvədə olan Seçki komissiyası tərəfindən əvvəlki tələbə-rektorun səlahiyyətlərinə xitam verilməsindən əvvəl, 7 gündən gec olmayaraq qəbul edilir.

5.2. Tələbə-rektor seçkisinin səsverməsi, səsvermə gününün təyin edilməsinə dair qərarın qəbul edildiyi tarixdən etibarən, 20 gündən gec olmayaraq həyata keçirilməlidir.

5.3. Seçkilərdə səsvermə yalnız rəsmi iş gününə təyin edilə bilər. Səsvermənin bayramqabağı günə, yaxud iş olmayan bayram gününə təyin edilməsinə yol verilmir.

5.4. Tələbə-rektor seçkisinin keçirilmə tarixi AzTU -nun rektoru ilə razılaşdırılır.

II. NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ VƏ QEYDİYYATI

Maddə 6. Namizədlərin irəli sürülməsi hüququ

6.1. AzTU -nun əyani təhsil alan (sonuncu kurs tələbələri istisna olmaqla), akademik borcu, fakültə və ya Universitetin İntizam komissiyası tərəfindən tənbehi olmayan tələbələri AzTU -nun tələbə-rektoru vəzifəsinə öz namizədliyini irəli sürmək hüququna malikdirlər.

6.2. AzTU -nun əvvəllər tələbə-rektor vəzifəsini tutmuş tələbəsi o halda öz namizədliyini tələbə-rektorun seçkilərində təkrar irəli sürə bilməz ki, Ekspert komissiyasının apardığı təhlil nəticəsində onun fəaliyyətinin nəticələri qeyri-qənaətbəxş hesab edilsin.

6.3. Tələbə-rektorun fəaliyyətinin nəticələrinin qeyri-qənaətbəxş hesab edilməsi haqqında qərar o zaman qəbul edilmiş sayılır ki, buna Ekspert komissiyasında səslerin ən azı 2/3 hissəsi verilmiş olsun.

Maddə 7. Namizədlərin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi

7.1. Namizəd, qeydiyyat məqsədi ilə tələbə-rektorun seçki kampa-niya-sının rəqlamentində müəyyənləşdirilən müddət ərzində aşağıdakı sənədləri Seçki komissiyasına təqdim etməlidir:

a) yazılı ərizə

b) namizədin anketi (CV);

c) tələbə biletinin, yaxud universitetdə əyani təhsil aldığı sübut edən digər müvafiq sənədin surəti;

ç) oxuduğu müddətdə aldığı qiymətlər haqqında möhürlə təsdiqlənmiş transkript;

d) Tələbə-rektor qismində fəaliyyət proqramının layihəsi (seçkiqabağı platforma, yazılı və elektron formada).

Maddə 8. Namizədin qeydə alınması

8.1. Namizədin qeydiyyatı Seçki komissiyası tərəfindən bu Əsasnamənin 7.1 bəndinə uyğun olaraq təqdim edilən sənədlər əsasında həyata keçirilir.

8.2. Seçki komissiyası, tələbə-rektorun seçki kampaniyası haqqında rəqlamentlə müəyyənləşdirilən müddətdə namizədin qeydə alınması, yaxud alınmaması haqqında əsaslandırılmış qərar qəbul etməlidir.

8.3. Namizədin qeydə alınmasına dair qərar qeydiyyata haqqında qərarın qəbul edildiyi tarix və məkan göstərməlidir.

8.4. Namizədin qeydə alınmasına rədd cavabı verildikdə, Seçki komissiyası bu qərarın qəbul edildiyi tarixdən etibarən bir gün ərzində bu barədə müvafiq namizədə məlumat verməlidir. Qeydiyyatdan imtina üçün əsas aşağıdakılar hesab edilə bilər:

- Qeydiyyat üçün təqdim edilən sənədlərin arasında bu Əsasnaməyə uyğun olaraq tələb edilən sənədlərin olmaması;
- Namizəd tərəfindən təqdim edilmiş sənədlərdə məlumatların qeyri-dəqiq və yanlış olması;
- Tələbə-rektorun fəaliyyət proqramı layihəsinin kifayət dərəcədə iş-lən-məməsi;
- Namizəd tərəfindən vəzifə və xidməti üstünlüklərdən istifadə edilməsi.

8.5. Namizədin qeydə alınmasına əsaslandırılmış rədd cavabı verildikdə, onun irəli sürülməsi qeyri-mümkündür.

8.6. Tələbə-rektorun seçki komissiyasının rəqlamenti ilə müəy-yən-ləş-dirilən müddətdə Seçki komissiyası AzTU -nun saytı və məlumat löv-hə-lə-rində namizədlər haqqında məlumatları təmin etməlidir.

III. NAMİZƏDİN STATUSU

Maddə 9. Namizədlərin bərabərliyi

9.1. Bütün namizədlər bərabər hüquqlara və öhdəliklərə malikdirlər.

9.2. Hər bir namizəd bir müşahidəçi təyin etmək hüququna malikdir.

9.3. Müşahidəçi səsvermənin keçirilməsi, seçicilərin səslerinin sa-yıl-ma-sı və səsvermənin keçirildiyi müddətdə Seçki komissiyasının həyata keçir-diyi digər fəaliyyəti izləmək, səsvermənin nəticələrinin müəy-yən-ləş-dirilməsi, o cümlədən səsvermənin nəticələrinin düzgünlüyünün yox-la-nılması və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi prosesini izləmək səlahiyyətinə malikdir.

Maddə 10. Vəzifə və ya xidməti mövqə ilə bağlı məhdudiyətlər

10.1. İctimai təşkilatların nümayəndələri olan namizədlər, o cümlədən kütləvi informasiya vasitələrinin buraxılışını həyata keçirən təşkilatların təmsilçisi olan namizədlər seçki kampaniyalarının keçirildiyi müddətdə tutduqları vəzifə və ya xidməti mövqedən imtina etməlidir.

10.2. Namizəd fakültədə, əvvəlcədən tərtib edilmiş cədvələ uyğun olan gündə, platformanın təqdimatından imtina etdikdə, seçkilərə buraxılmır, qeydiyyatı isə Seçki komissiyası tərəfindən ləğv edilir.

IV. YEKUN SƏSVERMƏNİN TƏŞKİLİ VƏ QAYDASI, SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ ONLARIN DƏRCİ

Maddə 11. Seçki bülleteni

11.1. Bülletenlər Seçki komissiyasında hazırlanır. Bülletenin forma və sayı seçki komissiyası tərəfindən müəyyənləşdirilir. Bülletenin mətni onun yalnız bir üzündə yerləşdirilməlidir. Bülletenləri nömrələməyə yol verilmir.

11.2. Seçki bülletenində qeydə alınmış namizədlərin soyadları əlifba sırası ilə yazılır, bu halda bülletəndə hər bir qeydə alınmış namizəd haqqında aşağıdakı məlumatlar yer alır:

- a) Soyadı, adı, atasının adı
- b) Namizədin təhsil aldığı fakültə və kursu

Maddə 12. Səsvermə qaydası

12.1. AzTU -nun Seçki komissiyası əlində olan informasiya vasitələri ilə, tələbə- rektorun seçki kampaniyası haqqında Reqlamentə uyğun ola-raq namizədlərə səsvermənin yeri və vaxtını bildirməlidir.

12.2. Tələbə-rektor seçkisinin yekun səsverməsi zamanı Ekspert komissiyasının və Seçki komissiyasının üzvləri, eləcə də namizədlərin müşahidəçiləri iştirak etməlidir.

12.3. Hər bir namizəd şəxsən özünə və özü ilə yanaşı digər 1 nəfər namizədə səs verə bilər.

12.4. Səsvermə namizəd tərəfindən seçki bülletenində lehinə səs verdiyi mü-vafiq namizədin adının qarşısındakı xananın içində plus (+) işarəsi qoy-maqla həyata keçirilir.

12.5. Namizəd seçki bülletenini doldurduqda səhvə yol verdiyi təqdirdə, seçki bülletenini vermiş Seçki komissiyasının üzvünə korlanmış bül-letenin əvəzinə ona yeni seçki bülletenini vermək xahişi ilə müraciət edə bilər. Seçki komissiyasının üzvü namizədə yeni seçki bülletenini ve-rir, bundan sonra korlanmış seçki bülleteni ləğv edilir.

12.6. Doldurulmuş bülleten namizədlər tərəfindən səsvermə qutusunda salınır.

12.7. Səsvermə başa çatdıqdan sonra Seçki komissiyası bülletenləri səs-ver-mə qutusundan çıxarır və səslerin sayılmasına başlanılır. Etibarsız bülletenlər sayılır və ayrıca qeyd edilir. Namizədin adının qarşısında yerləşdirilən xana boş qaldığı halda və ya göstərilən xanada bir neçə belə işarə edildiyi təqdirdə bülleten etibarsız hesab edilir. Səslerin sayılma prosesi başa çatdıqdan sonra Seçki komis-si-ya-sının bütün şübhəli bülletenlərin etibarlılığı haqqında məsələni həll edir, bu halda bülletenin arxa tərəfində onun etibarlı və ya eti-barsız hesab edilməsinin səbəbi qeyd edilir. Bu qeyd Seçki komis-si-ya-sının ən azı iki üzvü tərəfindən imzalanıb təsdiq edilir.

Etibarlı və ya etibarsız sayılan bülleten müvafiq bülleten tipinə aid edilir. Etibarsız bülletenlərin ümumi sayı (bu bəndə uyğun şəkildə etibarsız sayılan bülletenlərin sayını nəzərə almaqla) səsvermənin nəticələri haqqında yekun protokola daxil edilir.

Maddə 13. Səsvermənin nəticələrinin müəyyənləşdirilməsi

13.1. Seçkilərin keçirildiyi gün Seçki komissiyası namizədlərin səslerini sayır, səsvermənin nəticələri haqqında protokol tərtib edir.

13.2. Sadə səs çoxluğu ilə üstünlük qazanmış namizəd AzTU -nun tələbə-rektoru vəzifəsinə seçilmiş sayılır.

13.3. Səsvermənin nəticələri haqqında protokol təsdiqləndikdən sonra Seçki komissiyası tələbə-rektor seçkisinin nəticəsini elan etməlidir.

13.4. AzTU -nun tələbə-rektoru seçilmiş şəxs seçkinin nəticəsi elan edildikdən dərhal sonra səlahiyyətlərinin icrasına başlayır.

Maddə 14. Səsvermənin nəticələrinin dərc edilməsi

14.1. Hər bir namizəd üzrə səsvermənin nəticələrini göstərməklə ümumi seçki nəticələri AzTU -nun saytında yerləşdirilməlidir.

Maddə 15. Əsasnaməyə dəyişiklik, düzəliş və dəqiqləşdirmələrin daxil edilməsi

15.1. Bu Əsasnaməyə dəyişiklik, düzəliş və dəqiqləşdirmələrin daxil edilməsi yalnız AzTU -nun Elmi Şurasında təsdiq edilməklə həyata keçirilir.